

Azərbaycan gəncliyi 2 Fevral – Gənclər Gününü bayram etdi. Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirildi, ölkə Prezidenti gənclərlə görüşdü. Gənclər Prezidenti, Prezident gəncləri dinlədi. Respublikada bir gənclik günü yaşandı. 25 il önce Respublika Sarayında keçirilən Müstəqil Azərbaycan Gənclərinin I Forumunda həyəcanlı çıxışımı, Gənclər Gününün təsis edilməsi barədə ölkə Prezidentinə müraciət də daxil olmaqla, müxtəlif təkliflər səsləndirməyimi xoş duyğularla xatırlayıram. Tam bir il sonra bizi – bir qrup gənclər təşkilatı liderini qəbul edən ümummilli lider, gənclər təşkilatlarının bu dəfə yazılı müraciətini qəbul edərək, 2 fevralı Gənclər Günü elan etdiyini bildirdi, bizləri duyğulandırdı. Bu, böyük etimad idi! Ondan sonrakı Gənclər forumlarını, Gənclər günlərini yaxşı xatırlayıram. Xatırlayıram ki, hələ I Forumda ordu mənsubunun çıxışını özəlliklə fərqləndirən ümummilli lider, bütün əməli fəaliyyət sahələri üzrə inkişafa çağırmaqla, şüurlu, peşəkar vətəndaşlıq təlimini, vətəncanlılığı ön plana çıxardı.

fərq görmürəm və mənim iş təcrübəm bunu deməyə əsas verir. Ona görə milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır. Çünki bizim çox zəngin mədəniyyətimiz, tariximiz var, ədəbiyyatımız, ana dilimiz var. Ana dilimiz də bax, bu milli dəyərlərin tərkib hissəsidir. Biz azad olmadığımız dövrdə onu qorumuşuq. Ancaq bu gün ana dilimizi yenə də qorumaq lazımdır və biz bunu görürük. Həm televiziya məkanında, mətbuatda görürük ki, kənar sözlər müdaxilə edir – ya təbii olaraq, ya qəsdən. Hər bir dil, əlbəttə ki, inkişaf



Azərbaycan gəncliyi bundan sonra əbədi qalibdir!

olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi”.

Prezident gənclərlə yüksək səmimiyyətlə, açıq söhbət etdi. Sorosçuların milli dövlətlərlə barışmazlığından tutmuş, bütün yanlış siyasətlərə, ideoloji sapdırmalara, hərcayılığa qarşı Azərbaycan gəncinin öz adına layiq duruşuna, cavabına inandığını, gənclərimizin hansı intellektual imkan və qabiliyyətlərə malik olduğunu məhəbbətlə vurğuladı. 30 illik açıq, 200 illik pərdələnmiş işğala, o işğalın zirvəsinə və tör-töküntülərinə sarsıdıcı zərbə vurmuş, tarixi Zəfər qazanmış ölkənin gəncliyini öz dövlətindən, dövlətçiliyindən incik salmaq, işılda-quşla, sabun köpüyü ilə, saxtakarlıqla qandırmaq cəhdləri havayıdır, boşdur. Prezidentin daha öncələr dediyi kimi, o, ölkə gəncliyinə güvənir, gənclər də öz müzəffər Ali Baş Komandanına! Dövlət başçısının forumda bildirdiyi kimi, yeni həyata başlayan gənclər daha tələbkər olurlar: “Açıq deməliyəm, gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Ona görə də bax, bu qlobalistlərin – mən onları şerti olaraq belə adlandırıram – sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl mənə daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırınsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər. Bizim gənclərimiz bunu bilir və mən dəfələrlə müxtəlif forumlarda, həm gənclərlə təmaslar əsnasında, həm müxtəlif çıxışlarda bu məsələyə toxunurdum. Çünki bu, aktual məsələdir və bu məsələ aktuallığını heç vaxt itirməyəcək”.

Siyasi aləmdə bəzi güc mərkəzlərinin gücləndiyini, bəzilərinin isə zəiflədiyini vurğulayan dövlət başçımız dedi: “Ancaq sözün düzü, mən onların arasında niyyət nöqtəyi-nəzərindən böyük

etməlidir, amma milli köklər üzərində. Bizim dilimiz o qədər zəngindir ki, kənar sözlərə ehtiyac yoxdur”.

Bəli, öz başlanğıcını ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və sərəncamı əsasında 1996-cı ildə keçirilən, özünün şəxsən iştirak etdiyi, tarixi nitq söylədiyi Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumundan alan, 1997-ci ildən rəsmən qeyd olunan Gənclər Günü son iki ildə özəl anlam və qürur hissi ilə bayram edilməkdədir! Sıralarında gənclərimizin çox böyük sayda təmsil olunduğu Silahlı Qüvvələrimiz Ali Baş Komandan İlham Əliyevin mükəmməl rəhbərliyi ilə 30 illik işğala son verərək, Şuşaya bayraq sancdı!

Azərbaycan gəncliyi öz gününün qürurla bayram edərkən, əziz şəhidlərimizin ruhu qarşısında dərin sayğı ilə əylir, yaralı qazilərimize şəfalar diləyir, müharibənin bütün iştirakçılarına bir daha məhəbbətimizi bildiririk.

Tarixi Zəfərimizdə gənc nəslin düzgün təlim-təربiyəsinin, yüksək vətəndaşlıq, vətənə bağlılıq hisslərinin önəmli ölçüdə payı olduğu danılmaz faktdır. Ali dövlət rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasətin təntənəsi olaraq, gənclərimiz müxtəlif əməli fəaliyyət sahələrində uğurlar qazanır, etimadı doğruldur. Əlbəttə, ölkəmizin qarşısında yeni uğurlar, önəmli vəzifələr dayanmaqdadır. Ermənistanın, havadarlarının işğal mədəniyyətsizliyindən Azərbaycanın azadlıq mədəniyyətinə – erməni vandallığından Azərbaycan quruculuğuna, abadlığa keçid mərhələsində olduğumuz indiki dövrdə gənclərimizin öz çalışqanlıqları, vətəncanlıqları, dövlətçanlıqları ilə ümumi işimizə yeni töhfələr verəcəyinə şübhəmiz yoxdur.

Gənclərimizin hər yeni Gənclər gününə yeni uğurlarla yığılacağına, əziz günlərində bütün əməli fəaliyyət sahələri üzrə qürurla hesabat verəcəyinə, böyük gələcəyə qanadlanacağına inanırıq!

Azərbaycanın müzəffər Ali Baş Komandanı İlham Əliyevin gənclər qarşısında çıxışı, tövsiyələri ilə tanış olduqca, siyasi irsin, mənəvi varisiyin gənclər siyasəti baxımından necə çiçəklədiyini, tərəqqisini görür, şad oluruq. Artıq iki ildir qalib ölkənin gəncləri olaraq öz əziz bayramını qeyd edən Azərbaycan gəncliyi, əbədi qalib kimi, bundan sonra da bayramları bayram kimi keçirəcək. Çox yaxşı ki, qəhrəman şəhidlərimizin övladları, özü qəhrəmanlıqlar göstərmiş gənclərimiz 2 fevral rəsmi tədbirində “Gülüstan”daydı, tribunadaydı, öndəydi. Gənclərimizlə qürur duyuruq! 44 gündə yaşananlar gənclərimizin nəyə qadیر olduğunu, demək, həm də onları yetidirən ailələrin, cəmiyyətin, dövlətin, ölkənin qızıl ləyaqətini nümayiş etdirmiş oldu. Prezident bildirdi ki, Azərbaycanda 29 yaşına qədər insanlar gənclər sayılır: “Əgər belə demək mümkündürsə, bu gün ən yaşlı gəncin mən Prezident vəzifəsinə birinci dəfə seçiləndə 11 yaşı var idi. Yəni, bu, reallıqdır. Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət

Əkbər QOŞALI,
Beynəlxalq “Alaş”
Ədəbi Mükafatı laureatı